

**Xankisi MƏMMƏDOV**

Azərbaycan Dövlət Pedaqoji Universiteti  
Texnika üzrə fəlsəfə doktoru, dosent  
e-mail: kankishimamedov\_53@mail.ru



## AZƏRBAYCAN NİTQ FOLKLORUNUN PAREMİOLOJİ MÖCÜZƏSİ: DODAQDƏYMƏZ ATALAR SÖZLƏRİ

**Açar sözlər:** folklor, atalar sözləri və məsəl, dodaqdəyməz, dodaqdəyməz atalar sözləri, qoşma, gəraylı, Aşıq Ələsgər, Aşıq Ali.

### SUMMARY

#### PAREMIOLOGICAL MIRACLE OF THE AZERBAIJAN SPEECH FOLKLORE DODAGDAYMAZ (a kind of ashug poem in which labial are not used) PROVERBS

This is the first time the dodagdaymaz proverbs and sayings not found in any research sample have been discussed in this article. It is noted that, none of the following letters should be used in dodagdaymaz: m, b, p, v, f, o, ö, u and ü. Unfortunately, we are witnessing a violation of this law in recent written statements. The most beautiful examples of dodagdaymazare found in the works of Ashig Alasgar, Ashig Ali and many classical ashugs and poets. It is also noted that the dodagdaymaz are associated with the name of Ashig Ali. Although the literature indicates that it is written mainly in the form of goshma, currently, there are examples of dodagdaymaz poetry in various forms: dodagdaymazgeraylı, dodagdaymazghazal, dodagdaynmaz derivative goshma, dodagdaymaz derivative geraylıand etc. The article discusses the diversity of dodagdaymazs that are an integral part of Azerbaijani folklore and the importance of systematically studying these patterns and instilling them in the younger generation.

**Key words:** folklore, proverbs and sayings, dodagdaymaz, dodagdaymaz proverbs, goshma, geraylı, Ashig Alasgar, Ashig Ali.

### РЕЗЮМЕ

#### ПАРЕМИОЛОГИЧЕСКОЕ ЧУДО АЗЕРБАЙДЖАНСКОГО РЕЧЕВОГО ФОЛЬКЛОРА

Впервые в статье рассматриваются пословицы и притчи, в которых отсутствуют губные звуки, не встречающиеся ни в одной исследовательской работе. В ней указывается, что в этих жанрах нельзя использовать ни одну из следующих букв: m, b, p, v, f, o, ö, u и ü. К сожалению, в последнее время мы стали свидетелями нарушения этого закона в произведениях данного образца. Самые красивые образцы такого рода встречаются в творчестве Ашуга Алескера, Ашуга Али и многих классических ашугов и поэтов. Также отмечается, что стихи, в которых отсутствуют губные звуки, связаны с именем Ашуга Алы. Хотя в литературе показано, что они написаны в основном в форме «гашма», в настоящее время существуют примеры различных форм поэзии, в которых отсутствуют губные звуки. В статье обсуждается разнообразие данных форм поэтического слова, которые являются неотъемлемой частью азербайджанского фольклора, и важность систематического изучения этих примеров и привития их подрастающему поколению.

**Ключевые слова:** фольклор, пословицы и притчи, чмокание губ, пословицы чмокания, двустишия, матерные слова, Ашуг Алескер, Ашуг Алы.

Dodaqdəyməz şeir formaları haqqında müxtəlif ədəbiyyatlarda müəyyən qədər fərqli yanaşmalara rast gəlirik. Yəni səhbət dodaqdəyməzlərdə işlədilməyən hərfər-

dən gedir. Demək olar ki, eksər ədəbiyyatlarda dodaqdəyməzlərdə işlədilməyən hərfər aşağıdakılardır: m, b, p, v, f. Bəzi mənbələrde "z" samitini də bu sıra ya daxil edirlər. Əslində bize elə gəlir ki, bu samitin dodaqdəyməzlərə aidiyəti yoxdur. Yeri gəlmışkən, dodaqdəyməzlər Aşıq Alının adı ilə bağlıdır. Məhərrəm Qasımlı və Mahmud Allahmanlinin "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (1) kitabının doxsan beşinci səhifəsində oxuyuruq: "dodaqdəyməz" – müxtəlif şeir şəkillərində dodaqların bir-birinə dəyməsinə səbəb olan m, b, p, v, f samitlərinin işlədilməməsidir. Bu samitlərdən "v" və "f" səslerinin tələffüzündə dodaqlar bir-birinə tam toxunmasa da, toxunmağa meyilli olduqlarından (buna "yarımtoxunma" deyirlər) dodaqdəyməz şeirlərde onlardan istifadə olunması məsləhət görülmür". Dodaqdəyməz türk dilində "ləbdəyməz" adlanır. Şamil Dəlidəğin dodaqdəyməzlər haqqında qeyd edir ki, mütləq şəkildə aşağıdakı hərfərin heç biri işlədilməməlidir: m, b, p, v, f, o, ö, u və ü. Göründüyü kimi, klassik ədəbiyyatlarda göstərilən dodaqdəyməz m, b, p, v, f samitlərinə o, ö, u və ü saitləri də əlavə olunur. o, ö, u və ü saitlərinin tələffüzündə dodaqlar xeyli tərpənir və deformasiyaya uğrayır. Odur ki, bəlkə də "dodaqdəyməz" ifadəsinin yerinə "dodaqtərpənməz" ifadəsi işlənsə, daha yaxşı olar. Doğrudur, ədəbiyyatlarda "dildönməz"/diltərpənməz formalı şeirlər mövcuddur. Amma "dildönməz"/diltərpənməz ayrıdır, dodaqtərpənməz ayrı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" kitabında (1, 90) qeyd olunur ki, "dildönməz"/diltərpənməz dilin ağız boşluğununda dönəməsinə səbəb olan "l" və "r" samitlərinin işlənmədiyi sözlərdən qurulan gəraylı, qoşma və təcnislərə verilən addır.

Dodaqdəyməzin ən gözəl nümunələrinə Aşıq Ələsgərin "Gəda" divanisini, "A yağa-yağa", "Ayağa-ayağa", "Ay eylər qıj-qıj", "Qıjhaqıj", "Nədi adı", "Sə qalı tez-tez", "Çata-çat" qoşmalarını, "Nə yaxşı-yaxşı" cığalı təcnisini, Aşıq Alının "Ha sarı dağlar", "Arası tez-tez", "Yaralar yarı", "Ayalı keçdi", "Ay edər qıj-qıj", "Keçsin" "Ha qala-qala" qoşmalarını, Aşıq Alının "Nə yaxşı yara", "Yara yar", "Yar asa səni" cığalı təcnislərini misal göstərmək olar. Onu da qeyd edək ki, klassik dodaqdəyməzlerin heç birində yuxarıda qeyd olunan doqquz hərfin heç birinə rast gəlmirik. Təəssüf ki, son zamanlar yazılın dodaqdəyməzlərdə bu qanun pozulur və o, ö, u və ü hərfəri həmin nümunələrdə öz eksini tapır. Bir daha qeyd edirik ki, bu yolverilməzdır. Əgər yolverilən olsayıdı, onda ustadalımız Aşıq Ələsgər də, Aşıq Ali da bundan istifadə edərdilər. Nümunə üçün Aşıq Ələsgərin "Çata-çat" dodaqdəyməzini nəzər yetirək:

El yeridi, yalqız qaldıq səhrada,  
Çek əstərin, çal çatığın çata-çat!  
Hərcayılar səni saldı irağ'a,  
Həsrət əlin yar əlinə çata-çat.  
Qişda dağlar ağ geyinər, yaz qara,  
Sağ dəstinlə ağ kağıza yaz qara,  
Əsər yellər, qəhr eləyər yaz qara,  
Axar çaylar, gələr daşlar çataçat.

Ələsgərin xətti çıxdı çal indi,  
“Hey”i “yey”ə, “dal”ı “rey”ə çal indi,  
Hərcayının kəlləsindən çal indi,  
Çal çəngəlin, çək ciyərin çata-çat.

Q.Namazovun 2004-cü ildə tərtib etdiyi "El çələngi" (xalq şerindən seçmələr kitabında Növrəs İmana aid "Qala, yar qal" dodaqdəyməzinə diqqət etsək, görəril ki, son bənddə Növrəs İmanın adı çəkilir və burada dodaqdəyməzin şərtləri pozulur. Belə ki, Növrəs sözündə "v" hərfinin, İman sözündə isə "m" hərfinin tələffüzündə dodaqlar bir-birinə dəyir. Başqa sözlə, bunlar dodaqdəyməz hesab edilmir. Əlbəttə, güman edirik ki, bu diqqətsizlik ucundan baş verən xə tadır. Sözsüz ki müəlliflər bu kitabları tərtib edəndə gərək çox diqqətli olaydır. Təəssüf ki, biz bunun əksini görürük. Həmin şeirin axırıncı bəndinə diqqət edək (4, 239):

Çarx hərləndi, qara gəldi sənə yaz,  
Xətalı gərdişdən axtar sən ayz.  
Novrəs İman dərdin desin sənə, yaz,  
Həsrəti sinəndə qala, yar, qala.

Eyni nöqsana İsləm Ələsgərin 2018-ci ildə "Elm və təhsil" nəşriyyatında nəşri edilən "Sazlı-sözlü Göycə" (II kitab) kitabında da rast gəlirik. Bu kitabda da "Qala, yar, qala" (5, 226) və "Nə qala sən, sən" (5, 227) şeirləri dodaqdəyməz olmadığın halda dodaqdəyməz kimi təqdim olunur.

Ədəbiyyatlarda əsasən qoşma formasında yazılışı göstərilsə də, hazırda müxtəlif şəkillərdə dodaqdəyməz şeir nümunələrinə rast gəlirik. Dodaqdəyməz qoşma, dodaqdəyməz gəraylı, dodaqdəyməz divani və s. Şamil Dəlidəğ klassik formada olar dodaqdəyməzlərə xeyli yeni formalı nümunələr daxil etmişdir. Bunlara nümunə olaraq aşağıdakılardır: dodaqdəyməz **törəməqoşma**, dodaqdəyməz əvvəl-axır törəmə qoşma, dodaqdəyməz qoşa-yarpaq əvvəl-axır törəmə qoşma, dodaqdəyməz qoşa-yarpaq qoşma, dodaqdəyməz sallama gəraylı, dodaqdəyməz **törəmə gəraylı**, dodaqdəyməz əvvəl-axır törəmə gəraylı, dodaqdəyməz qəzəl, dodaqdəyməz **törəmə qəzəl**, dodaqdəyməz cinaslı qəzəl və s. Göründüyü kimi, xeyli sayda yeni formalı dodaqdəyməz şeir nümunələri mövcuddur və bu ayrıca bir tədqiqat mövzusudur.

Yuxarıda qeyd edilən "törəmə" termin ilk dəfə Şamil Dəlidəğ tərəfindən işlənmişdir. Törəmə şəklində olan şeirlərə bir yenilik də bu məqalənin müəllifi (X.M) tərəfindən edilərək ilk dəfə şeirin yeni "tersinə törəmə" forması yaradılmışdır. Başqa sözlə, "tersinə törəmə" ifadəsi də ədəbiyyata bizim tərəfimizdən gətirilmişdir. Bu barədə Şamil Dəlidəğin və Ağa Laçınının yazılarında qeyd olunmuşdur. Ağa Laçınlı yazır ki, Xankişi Bəxtiyar min illik Azərbaycan ədəbiyyatında hələ indiyə qədər heç kimim müraciət etmədiyi, yalnız son əsrə şair Şamil Dəlidəğin və ondan sonra isə Mürvət Qədimogluğun yaradıcılığında rast gəlinən şeirin "törəmə" formasına da müraciət etmiş və hətta o, sələflərindən bir addım irəli gedərək şeirin "tersinə törəmə" formasını yaratmışdır. Etiraf etmək lazımdır ki, bu cür "tersinə törəmələr" ilk dəfə Xankişi Bəxtiyar tərəfindən yazılıb və bu onun adıyla

bağlıdır (3, 4). Bu məqalədə hər hansı bir tədqiqat nümunəsində rast gəlmədiyimiz dodaqdəyməz atalar sözləri və məsəllərdən söhbət gedir. Əlbəttə, dodaqdəyməz atalar sözləri və məsəllər də ayrıca bir tədqiqat mövzusudur.

Bəri başdan deyək ki, Azərbaycan folklorunda dodaqdəyməz atalar sözləri yetərincədir. Bir deyil, beş deyil. Bu haqda bəzi fikirlərimizi və bəzi nümunələri diqqətinizə çatdırmağa çalışacaqıq. Bu dodaqdəyməzlər möxtəlif mövzulu vahidlərdir. Fauna haqqında dodaqdəyməz atalar sözlərinə diqqət edək:

- Ağac acı, can şirin;
- Ağac yaşı ikən əyilər;
- Dağ dağa arxadı;
- Dağdan gələn dağa gedər;
- Daş daş sindar;
- Dərin çaylar səssiz axar;
- Dəryaya qətrə neylər;
- Elə zilxin elə də qazanı olar;
- Qara əncirin irisi, ağ əncirin xirdası;
- Yaş ağac tez əyilər;
- Yaş taxıldan daşlı taxıl yaxşıdır.

Flora haqqında bəzi dodaqdəyməz atalar sözləri:

- Arı yalançını sancar;
- Aslan əniyi yenə aslandır;
- Aslanın nə erkəyi, nə dişisi;
- At işlər, eşşək dişlər;
- Atı atası ilə tanıyarlar, qatırı anası ilə;
- Atın arığına qarğı deyərlər, igitin arığına dəli;
- Atlı atını sazdiyır, atsız qıçını;
- Ayiya dayı deyir - işi xatırına;
- Canı yananaş eşşək atdan yeyin gedər;
- Çaqqal sarı itin dayısıdır;
- Çala-çala çalağan olar;
- Dişli aslan da aslandır;
- Elə elə ki, qatıq satan yenə gəlsin;
- Erkək aslan şirdi, dişli aslan şir deyil!?
- Eşşək aldı, qatır çıxdı;
- Eşşək işlər, at yeyər;
- Eşşəyin canı yananda atdan yeyin qaçar;
- İləninin ağına da lənət, qarasına da;
- İləninin zəhərrisi daş altındadır;
- İt dişiyənən, igit işiyənən tanınar;

- İt nə qanır, qayğanax nədi?;
- İt yala, qız şala;
- İtin adın an, ağaççı əlinə al;
- İtin alası çaqqaşın dayısıdır;
- İtin dişinə it dayanar;
- İtsiz kənddə ağaçsız gəzəllər;
- Keçi handa, qaya handa;
- Keçi keçidi ki, yatdığı yeri dırnaxlar;
- Keçi yatduğu yeri eşər, yatar;
- Qarğı qarğanı tanıyar;
- Qarğanın səsi çıxanda qar gələr;
- Şirin yalannan acı həqiqət yaxşıdı;
- Tazını xaltası ilə tanıyarlar;
- Yaxşı at igidin yaraşığıdır;
- Yalançıdan it yaxşıdır;
- Yatağan aslandan gəzəyən it yaxşıdı;
- Yəəsiz it sərçədən qaçar;
- Yəəsiz itə daş atallar.

İndi isə müxtəlif mövzulu dodaqdəyməz atalar sözlərinə nəzər yetirək:

- Ağilli qışın qeydinə yayda qalar;
- Ağillının əli işlər, ağilsızın dili;
- Ağır qazan gec qaynar;
- Ağırlayanı ağırlarlar;
- Ağız yandıran aşı qasıq tanıyar;
- Axçanı axça qazandırar;
- Axdi qan, çıxdı can;
- Aliğ aşiranın, aliğini aşırılar;
- Alınan qalar;
- Ana haqqı -Tanrı haqqı;
- Aralayıcıya yara əksik degil;
- Arxasından kəsər, ətəyinə calayar;
- Arsız yer altında gərək;
- Aşıq el atasıdır;
- Ata-ana ikinci Allahdır;
- Az danış, yaxşı danış;
- Can de, can eşit;
- Cəyil nə bilir, əhil nə çəkir?!
- Cin ayrı, şeytan ayrı;

- Çalışan qazanar;
- Çərçinin ana-atası ayaqları altındadır;
- Daz daznan yatdı, daz da naz atdı;
- Dəli qız dayısından yaşınar;
- Dərd çəkənə gərəkdir;
- Dərd dərdə dəyər, sızlar;
- Dərd dərdi açar;
- Dig-dig qardaşı qardaşdan ayırar;
- Dil ağrıyan dişə dəyər;
- Dil yarası, il yarası;
- Dilin kilidi dişdir;
- Diriyə dirlik gərək;
- Diz ağrısını can çəkər;
- Ehtiyac igidi də sarsıdar;
- Ehtiyat ehtiyacdən yaranar;
- Ehtiyat igidin yaraşığıdır;
- Ehtiyat şərtdəndir;
- El ağızı yel ağızı;
- El atanı haqq da atar;
- El igidləri ilə tanınar;
- El qalxdı, sən də qalx;
- El səsi haqq səsi;
- Elə ağız əyənin ağızı əyilər;
- Elə danış yalani, dingildəsin qalani;
- Elə edən sənə də edər;
- Eşik qar, içəri dar;
- Əcəl Allahdan gələr;
- Əcələ şeytandandır;
- Əl də sizin, ətək də sizin;
- Ələ əli tanıyar;
- Əl kəsənin əlini kəsərlər;
- Əldən qalan əlli il qalar;
- Ələ də yetir, əlləzə də;
- Ələ gələn qazancdır;
- Əli daş altındadır;
- Əli gətirər, dili itirər;
- Əliyərinin əlini kəsərlər;
- Əlinə gələni ələkdən keçirir;

- Ər gedər, adı qalar;
- Ər gərək, tez gərək;
- Ərə gedən qızların dili altında qənd gərək;
- Ərli ağlar, ərsiz ağlar;
- Gec gələr, ağır gələr;
- Gecənin xeyrindən səhərin şəri yaxşıdı;
- Get naxira, gəl axıra;
- Gəlin gəlin deyil, gəldiyi yer gəlindi;
- Gəzən ayağa daş dəyər;
- Halal ye, halal danış;
- Halalzadə dayiya çəkər;
- Hənək, hənək – axırı dəyənək;
- Hər ağıl/agızeyni deyil;
- Hər igid adıyla tanınar;
- Hər şey nazikliyindən sınar, insan qalınlığından;
- Hər şeyin xırıdırı gərəkdi;
- Hırnan gələn zırnan gedər;
- Xeyir Allahdan, şər şeytandan;
- Xəncər çıxdı, qan çıxdı;
- Xəstənin qızıl taxt nəyinə gərək?!;
- İgid arxasında igid gizlənər;
- İgid əyildi – sindi;
- İgid ləqəbilə tanınar;
- İgid ya tər altda, ya yer altda;
- İgid yarasına igid qatlaşar;
- İgidə ehtiyat şərtidür;
- İgidin əli işdə gərək;
- İki əli yaxasındadır;
- İnsana nə gəlsə dilindən gələr;
- İri yağış tez kəsər;
- İş danışqdan keçər;
- İş içinde iş var;
- İş işi açar;
- İş tərs gələndə, xəsil də diş sindirar;
- İşdən qaçan əl açar;
- İşin canını iş alar;
- İslə, dişlə;
- İssizlik arsızlıq gətirər;

- Kərə yağından qıl çəkir;
- Kərə yeyən də çıxar yaza, tərə yeyən də;
- Kəsək atana daş atarlar;
- Kiri kir açar, sırrı sırr;
- Kişinin alnı açıq gərək;
- Qaçağı el saxlayar;
- Qalan işə qar yağar;
- Quaraltı harada – qərarın orada;
- Qarına gedən qazancı;
- Qaya dağa arxalanar;
- Qayçı gəzdirdi, iyniyi də itirdi;
- Qaynanalı gəlinin dilinin altında qənd gərək;
- Qazının yanına tək gedən şad qayıdar;
- Qənaət xəzinədi;
- Qılınc yarası dil yarasından yaxşıdı;
- Qılıncdan qaşıq yaxşıdır;
- Qılıncsız qırğına getdik;
- Qış qışlağın eylər;
- Qız gərək, tez gərək;
- Qız ilə əriştə, qarı ilə əriştə;
- Qız ilə qızıl gizlin gərək;
- Qız səsi, qızıl səsi;
- Qızıl hər yerdə qızıldı;
- Qızıl qızıl gətirər, xəzinə də xəzinə;
- Qızıldan çariq geysən, yenə adı çariqdır;
- Qızım dili anasındadı;
- Şirin de, şirin eşit;
- Tez yeriyən tez yixılar;
- Tək Allahın adı;
- Yağ ye, yaxada gəz;
- Yağı yalan, qış gerçək;
- Yaxşı əkinçi xərcini yerdən çıxardar;
- Yaxşı igid dayısına çəkər, xatın qız xalasına;
- Yaxşı işçi səliqəsindən tanınar;
- Yaxşılığın axırımı Allahdan istə;
- Yaxşılığın əcri gələr;
- Yaxşılıq ayaq açıb gəzəndi;
- Yalan dildən lal dil yaxşıdı;

- Yalın qatına tay axtarır;
- Yalqız qazıya gedən razı gəlir;
- Yanlış da naxışdır;
- Yansın çıraqı, gəlsin işığı;
- Yar dərdini yar çəkər;
- Yar getdi, yeri qaldı;
- Yar qadasın yar alar;
- Yara sağalar, yeri qalar;
- Yara yetişəndə deşilər;
- Yayda işləyən, qışda dişlər;
- Yaz əkinçi, qış dilənci;
- Yaz yağışı tez keçər;
- Yel ilə gələn sel ilə gedər;
- Yersiz gəldi, yerli qaç;
- Yeyiciyə Allah yetirər;
- Zarlıq həqq dərgahında gərək;
- Zəhər geləndə acı qaçar.

Əlbəttə, bu siyahını çox artırmaq olar.

Beləliklə, Azərbaycan folklorunun tərkib hissəsi olan "dodaqdəyməz" nümunələrinin çoxçəşidli olmasının şahidi oluruq. Onların sistemli şəkildə öyrənilməsi, eləcə də gənc nəsillərə təlqin olunması mühüm önəm daşıyır. Çünkü görülən işlərin ümumiləşdirilməsi, mövcud baza üzərində tədqiqatların aparılması, olanların bir bütöv kimi ortaya gətirilməsi zamanın və reallığın tələbidir.

### ƏDƏBİYYAT

1. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. Aşıq şeirinin poetik biçimləri və çeşidləri. Bakı, "Elm və təhsil", 2018, 220 səh.
2. Şamil Dəlidəğ. Dodaqdəyməzlər. Bakı, 1998, 180 səh.3.
3. Xankişi Bəxtiyar. Dağlar məni qocaltdı. Şeirlər. Bakı, Şirvannəşr, 2004, 200 səh.
4. El çələngi (xalq şeirindən seçmələr). Bakı, "Şərq-Qərb", 2004, 248 səh.
5. "Sazlı-sözlü Göycə" (II kitab), Bakı, "Elm və təhsil", 2018, 368 səh.

